



NAXÇIVAN MUXTAR RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

Q Ə R A R

Minimum istehlak s b tinin t rkibin  daxil olan bir sıra  sas  rzaq mallarının v  onların istehsalında istifadə olunan malların muxtar respublika  razisindən aparılmasının t nziml nm sin  dair t dbirl r haqqında

“Minimum istehlak s b tinin t rkibin  daxil olan bir sıra  sas  rzaq mallarının v  onların istehsalında istifadə olunan malların  lk   razisindən aparılmasının t nziml nm sin  dair t dbirl r haqqında” Azərbaycan Respublikası Nazirl r Kabinetinin 2022-ci il 18 mart tarixli 103 n mr li Q rarına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Nazirl r Kabineti **q rara alır:**

1. M  yy n edilsin ki:

1.1. siyahısı bu Q rarin  lavəsi il  m  yy n edil n  rzaq mallarının v  onların istehsalında istifadə olunan malların g mr k  razisindən aparılması muxtar respublikada m vcud olan ehtiyatlar v   halinin m vafiq mallarla qısam dd tli d vrd  t minatı il  baėlı proqnoz  sas g t r lm kl  Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin m sb t r yi  sasında h yata ke irilir;

1.2. bu Q rara  lav  edil n siyahıya daxil olan malların g mr k orqanları t r find n g mr k  razisindən buraxılışı h min malların Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin m sb t r y m ktubu il  m şayi t olunması şərtil  h yata ke irilir;

1.3. bu Q rara  lav  edil n siyahıya daxil olan malların muxtar respublikadan aparılması il  baėlı m raci t ed n şəxs “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu madd sin  uyğun olaraq t rtib edilmiř  riz ni g mr k  razisindən aparılması ist nil n malların

növü, həcmi, təyinat ölkəsi, planlaşdırılan aparılma vaxtı, habelə həmin şəxs malların bilavasitə istehsalçısı olduğu təqdirdə, istehsal həcmi barədə məlumatlar ilə birlikdə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim edir;

1.4. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi bu Qərarın 1.3-cü bəndində nəzərdə tutulmuş müraciətə onun təqdim olunduğu gündən 5 (beş) iş günü müddətində baxır;

1.5. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən müsbət rəy müraciətlə əhatə olunan mal partiyasının həcmi və müvafiq malların mövcud olan ehtiyatları nəzərə alınmaqla, həmin malların gömrük ərazisindən aparılmasının yerli təchizata mənfi təsiri proqnozlaşdırılmadığı halda təqdim edilir;

1.6. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən müsbət rəyin təqdim edilməsindən imtina olunduğu halda, bu barədə müraciət edən şəxsə 5 (beş) iş günü müddətində əsaslandırılmış imtina məktubu təqdim edilir.

2. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi bu Qərardan irəli gələn məsələləri həll etsinlər.

3. Bu Qərarın 1-ci hissəsi bu Qərara əlavə edilən siyahıya daxil olan malların Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 aprel tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında fiziki şəxslər tərəfindən istehsal, yaxud kommertiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na uyğun olaraq gömrük ərazisindən aparılmasına şamil olunmur.

4. Bu Qərar 2022-ci il dekabrın 31-dək qüvvədədir.

Naxçıvan Muxtar Respublikasının

Baş naziri

Səbuhi Məmmədov

Naxçıvan şəhəri, “1” aprel 2022-ci il

№ 89

Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabinetinin 2022-ci il
“1” aprel tarixli 89 nömrəli Qərarına

əlavə

**Naxçıvan Muxtar Respublikasının gömrük ərazisindən aparılması
müvəqqəti olaraq tənzimlənən malların**

SİYAHISI

Sıra №-si	XİF MN üzrə kod	Malın adı	
1.	0102	Diri iribuynuzlu mal-qara	
2.	0104	Diri qoyunlar və keçilər	
3.	0201	Təzə və ya soyudulmuş iribuynuzlu mal-qara əti	
4.	0202	Dondurulmuş iribuynuzlu mal-qara əti	
5.	0204	Təzə, soyudulmuş və ya dondurulmuş qoyun əti və ya keçi əti	
6.	0207 11	Ev toyuqlarının (Gallus domesticus) hissələrə ayrılmamış, təzə və ya soyudulmuş əti	
7.	0207 12	Ev toyuqlarının (Gallus domesticus) hissələrə ayrılmamış, dondurulmuş əti	
8.	0207 13	Ev toyuqlarının (Gallus domesticus) təzə və ya soyudulmuş cəmdək hissələri və ətin əlavə məhsulları	
9.	0207 14 (0207 14 990 1 istisna olmaqla)	Ev toyuqlarının (Gallus domesticus) dondurulmuş cəmdək hissələri və ətin əlavə məhsulları	
10.	0402	Qatılaşdırılmış və ya şəkər və ya digər şirinləşdirici maddələr əlavə edilmiş süd və qaymaq	
11.	0405	Kərə yağı və süddən hazırlanmış	

Sıra №-si	XİF MN üzrə kod	Malın adı	
		digər piylər və yağlar; südlü pastalar	
12.	0407	Qabıqlı, təzə, konservləşdirilmiş və ya suda bişirilmiş quş yumurtaları	
13.	0701-dən	Təzə və ya soyudulmuş kartof (istixanada yetişdirilən faraş kartof istisna olmaqla)	
14.	Qrup 10	Dənli bitkilər	
15.	Qrup 11	Unüyütmə-yarma sənayesi məhsulları; səməni; nişastalar; inulin; buğda özü	
16.	Qrup 12	Yağlı toxumlar və bar; Digər toxumlar, bar və dən; Dərman bitkiləri və texniki bitkilər; Saman və yem	
17.	1509	Saflaşdırılmamış və ya saflaşdırılmış, lakin kimyəvi tərkibi dəyişdirilməmiş zeytun yağı və onun fraksiyaları:	
18.	1510 00	Saflaşdırılmamış və ya saflaşdırılmış, lakin kimyəvi tərkibi dəyişdirilməmiş, yalnız zeytundan hasil olunmuş digər yağlar və onların fraksiyaları, bu yağların və ya fraksiyaların 1509 mal mövqeyindəki yağları ilə və ya fraksiyaları ilə qarışıqları da daxil olmaqla	
19.	1512 11	Günəbaxan və ya saflor yağı və onların fraksiyaları, xam yağ	
20.	1512 19	Günəbaxan və ya saflor yağı və onların fraksiyaları, digərləri	
21.	1515 21	Qarğıdalı yağı və onun fraksiyaları, xam yağ	
22.	1515 29	Qarğıdalı yağı və onun fraksiyaları, digərləri	
23.	1516 20	Bitki piyləri və yağları və onların	

Sıra №-si	XİF MN üzrə kod	Malın adı	
		fraksiyaları	
24.	1517	Marqarın; 1516 mal mövqeyindəki qida üçün yararlı olan piylərdən və ya yağlardan, yaxud onların fraksiyalarından başqa, bu qrupdakı heyvan və ya bitki piylərinin və ya yağlarının, yaxud müxtəlif piylərin və ya yağların fraksiyalarının qida üçün yararlı olan qarışıqları və ya hazır məhsulları	
25.	1701	Bərk halda şəkər qamışı və ya şəkər çuğunduru şəkəri və kimyəvi təmiz saxaroza	
26.	1901 10 000 0	Pərakəndə satış üçün qablaşdırılmış körpə uşaqlar üçün hazır məhsullar	
27.	1902	İsti emala məruz qalmış və ya qalmamış, içlikli (ətdən və ya digər məhsullardan) və ya içliksiz, yaxud başqa üsulla hazırlanmış və ya hazırlanmamış, spagetti, makaron, əriştə, lazanya, klyotsklar, ravioli, kannelloni kimi makaron məmulatları; hazırlanmış və ya hazırlanmamış kuskus	
28.	Qrup 23	Yeyinti sənayesinin qalıqları və tullantıları; heyvanlar üçün hazır yem	